

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKİ DÖVLƏT UNIVERSİTETİ

Əlyazması hüququnda

SEVİL SULTAN QIZI AĞABÖYLİ


«KOROĞLU» DASTANININ ONOMASTİKASI

L.002.01 - Azərbaycan dili

filologiya elmləri namizədi alimlik dərəcəsi
almaq üçün təqdim edilmiş dissertasiyanın

AVTOREFERATI

Bakı - 2006



Dissertasiya Bakı Dövlət Universiteti filologiya fakültosunun Azərbaycan dilçiliyi kafedrasında yerinə yetirilmişdir.

Elmi rəhbər: filologiya elmləri doktoru,
professor H.Ə.HƏSƏNOV

Rəsmi opponentlər: f.c.d., omokdar elm xadimi,
AMEA-nın müxbir üzvü,
professor N.Q.CƏFƏROV

filologiya elmləri namizədi
R.Z.ƏLİYEVƏ

Aparıcı müəssisə: AZƏRBAYCAN DİLLƏR UNIVERSİTETİ


Müdafiə «22 dekabr» 2006-cı il saat 14 - də Bakı Dövlət Universitetinin filologiya fakültosunun nözdində filologiya elmləri doktoru və filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən Şurasının (D.02.181) iclasında olacaqdır.

Ünvan: AZ 1073, Bakı, Z.Xəlilov küçəsi, 23, Bakı Dövlət Universitetinin filologiya fakültəsi, 304 sayılı otaq.

Dissertasiya ilə Bakı Dövlət Universitetinin Elmi kitabxanasında tanış olmaq olar.

* Avtoreferat «14 » NOYAPR 2006-cı ildə göndorilmişdir.

Müdafiə Şurasının elmi katibi,
filologiya elmləri doktoru,
professor



T.H. Hüseynov

GİRİŞ

Mövzunun aktuallığı. Onomastik leksikanın kompleks şökildə ardıcıl və olaqəli tədqiqi vacib məsələdir, çünki tarix, coğrafiya və dilçilik elmlorinin qovuşma nöqtəsində öyrənilən onomastik leksika konkret bir regionda yaşayan və tarixi zərufətdən asılı olaraq miqrasiyaya uğramış xalqların dili, iqtisadi, siyasi və mədəni həyatı haqqında qiymətli məlumat verir.

Onomastik vahidlərdə dilin on qədim semantik mənə çalarları və grammatik quruluş formalıları, xalqın ilkin etnik-mifoloji və mənəvi-psixoloji ruhu qorunub saxlanılmışdır. Bunlar daşlaşmış, kristallaşmış palcolinqvistik yadigarlardır. Onların təhlili xalqın və onun dilinin on uzaq tarixinin öyrənilməsində inamlı tutacaqlardandır¹. Hər hansı bir onomastik leksemənin elmi-tarixi faktlarla açılması həmin xalqın və onun dilinin təşəkkülü, formallaşması və inkişafı tarixinin öyrənilməsi üçün qiymətli dolillor verir.

Əsrlərlə və bu gün də Avropa ilə Asiya arasında körpü olan Azərbaycanın orazisindən keçən xalqlar yerli azərbaycanlıların etnogenezinin inkişafına təsir etmiş, özləri də bu qarşılıqlı əlaqədən bəhrələnmişlər. Məhz bu baxımdan, bir sıra elmi mübahisələrin həllinə onomastik dil vahidlərinin tədqiqinin yardımçı olmasını qeyd etmək lazımdır.

Türk dünyasının qəhrəmanlıq dastanı olan «Koroğlu» eposunda onomastik vahidlərin tarixi, coğrafi və dilçilik baxımından öyrənilməsinə həsr olunan və müzakirəyə töqdim olunan dissertasiya, fikrimizcə, bütövlükdə Azərbaycan onomastikasının geniş şökildə öyrənilməsi imkanı yaradır.

Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiyanın məqsədi «Koroğlu» dastanının Azərbaycan, türk, türkmən və gürcü variantlarından seçilip, toplanmış onomastik dil vahidlərini tarixi, coğrafi və dilçilik baxımından elmi osaslarla tədqiq etməkdir.

Dissertasiyanın mövzusu ilə əlaqədar məqsədə nail olmaq üçün aşağıdakı məsələlərin həlli işin əsas vəzifəsi kimi qeyd oluna bilər:

- onomastik vahidlərin yaranma yollarını, yaranma zamanını (texminən və ya dəqiq) təyin etmək, onların inkişaf dinamikasını izləmək və açıqlamaq;
- onomavahid²lərin komponentlarının grammatik təhlilini vermək;

¹ Hacıyev T.I. Onomastik vahidlər dilin unudulmuş mənalarının qoruyucuları kimi. Azərbaycan onomastikası problemlərinə dair konfransın materialları. B., 1987, s. 280.

² Qeyd: onomavahid onomastik vahid deməkdir.

– onomastik vahidlərin daha ətraflı və doqıq açıqlanması üçün bu sözlərin aid olduğu arealın təbii, tarixi və ictimai-iqtisadi şəraitini öyrənmək;

- təhrif olunmuş onomastik vahidləri müəyyən etmək və açıqlamaq;
- onomastik vahidlərin dil mənsubiyyətini aşadırmaq.

Tədqiqatın obyekti və materialı. Tədqiqatın obyekti müxtəlif illərdə çap olunmuş «Koroğlu» dastanının Azərbaycan, türk, türkmen və gürcü variantlarıdır.

Tədqiqatın faktiki materialı isə bu variantlardan seçilmiş və qruplaşdırılmış onomastik dil vahidləridir.

Dissertasiyanın elmi yeniliyi. Müzakirəyə töqdim olunmuş dissertasiyanın elmi yeniliyi ondan ibarətdir ki, dastanda oksini tapmış onomavahidlərin osasında həm «Koroğlu» eposunun yarandığı XVI əsrin ədəbi və dənişiq dilinin leksikası, lügət tərkibi öyrənilir, həm də bu dil vahidləri türk dillərinin oğuz qrupuna daxil olan Azərbaycan, türkmen, türk dilləri və qədim türk dilləri, türk yazılı abidələrinin materiallarına və tarixi, coğrafi mənbələrə istinad edilərək aşadırılır. Bundan başqa:

- haqqında müləhizələr, fikirlər söylənilmiş bir qrup dil vahidinin yenidən tədqiq edilməsini və yeni aspektde onların izahının verilməsini;
- onomastik dil vahidlərini təşkil edən komponentlər arasındaki tarixi, coğrafi və dilçilik faktlarının göstərməklə, onların əsasən hansı dildə mənsub olmasının aydınlaşdırılıb təsbit edilməsini;
- onomastik dil vahidlərində öz oksini tapmış etnonimlərin (Hürü, Mehri və s.) aşkar edilməsi və onların Azərbaycanın digər regionlarında, həmçinin başqa dövlətlərdə paralellərinin təyin edilməsini və təhrif olunmuş onomastik dil vahidlərinin tədqiqini, onların bərpa olunması və ono-mastika ilə bağlı bir sıra məsələlərin həll edilməsini elmi yenilik kimi qəbul etmək olar.

Tədqiqatın metodları. Dissertasiya işində təsviri, müqayisəli-tarixi və coğrafi metodlardan istifadə olunmuşdur.

Dissertasiya işinin nəzəri və əməli əhəmiyyəti. Araşdırılmaların nəzəri əhəmiyyəti bunlardır. Tədqiqatın nöticələrindən:

- Azərbaycan dilinin tarixi leksikologiyası ilə bağlı araşdırımlarda,
- dilimizin və xalqımızın tarixi ilə bağlı müəyyən məsələlərin (etnogenez, dil əlaqələri, ictimai-siyasi proseslər, adət-ənənə və s.) işıqlandırılmasında istifadə etmək olar.

Dissertasiyada tohliş cəlb olunmuş Azərbaycan dilinin onomastik leksikasının müxtəlif termin yarımqruplarına aid zəngin faktik material dilçiliyimizdə onomastikanın nəzəri problemlərinə aid tədqiqatlar üçün

material rolunu oynaya bilər. Söyügedən məsələlərdən savayı, əsərdə araşdırılan yer (toponimi) və su (hidronim) adları ölkəmizin tarixi coğrafiyası ilə bağlı tədqiqatlarda yardımçı material kimi əhəmiyyət kəsb edə bilər.

Toplanmış materiallarla və alınan nəticələrə əsasən, dissertasiya işinin təcrübə əhəmiyyəti aşağıdakılardan ibarətdir. Bu noticoloordən:

- «Koroğlu» dastanının, cəhiyac olarsa, yenidən işlənmiş və əlavələr edilmiş golocok nəşrlərində elmi şəhərlərin verilməsində,
- dissertasiyada təhlil edilmiş onomastik vahidlər zəngin material kimi ensiklopediyaların və Azərbaycan dilinin onomastik leksikasının izahlı lügətinin tortibində,
- bir sıra coğrafi, tarixi, linqvistik problemlərin həllində və tarixi coğrafiyanın və tarixi dilçilik elmlərinin təkmilləşdirilməsində,
- ali və orta məktəblərdə coğrafiya, tarix, dil və ədəbiyyat fənlərinin tədrisində diyzərşünaslıq materialı kimi,
- toponimiya komissiyasının fəaliyyətində istifadə oluna bilər.

Ümumiyyətlə, dissertasiya işindən folklor mənbələrinin linqvistik təhlili ilə bağlı tədqiqatlarda nəzəri və əməli mənbə kimi istifadə etmək olar.

İşin aprobasıyası və məşri. Tədqiqatın əsas nəticələri kafedranın iclaslarında müzakirə olunmuş, bu müddəələrlə qurultay və konfranslarda çıxışlar edilmişdir. Mövzunu tam əhatə edən 6 məqalə və tezis elmi məcmuələrdə çap olunmuşdur.

Dissertasiyanın quruluşu. Dissertasiya giriş, üç fəsil, notico, 6 cədvəl, 1 sxem, şərti işarələrin, onimlərin və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarətdir.

Dilin xüsusi layını təşkil edən onomastik leksika insanın hər hansı cəmiyyətdə yaratdığı «mədəni yaddaş»dır. Azərbaycan folklor onomastikası əsasən, XX əsrin II yarısından sonra əsaslı şəkildə tədqiq olunmuş, folklor onomastikasının araşdırılmasına bir sıra elmi əsərlər: məqalə, monoqrafiya, nəmizədlilik və doktorluq dissertasiyaları həsr edilmişdir.

Azərbaycan folklor onomastikasının əsaslı tədqiqi üçün dastanlar ovozsız mənbədir. Dastanların mövzusu keçmiş olduğundan və informasiya baxımından digər xalq yaradıcılığı növlərindən köklü şəkildə fərqlənir. Bu cəhətdən, spesifik xüsusiyyətləri ilə diqqəti çəlb edən «Koroğlu» dastanının onomaleksikasının¹ geniş və hərtərəfli tədqiqi çox əhəmiyyətliidir. Ayrı-ayrı tədqiqatçılar «Koroğlu» dastanının

¹ Qeyd: onomaleksika onomastik leksika deməkdir.

onomaleksikasını müxtəlif vaxtlarda araşdırırlar da, bu dissertasiya içinde ilk dəfə dastanın Azərbaycan, türkmən, qısmən də türk variantlarından seçilmiş onomavahidlər sistemli şəkildə tarixi, coğrafi, dilçilik aspektində tədqiqət cəlb olunmuşdur.

Eposun yarandığı dövrün leksikası haqqında, tam olmasa da, qısmən təsvir yaratmaq üçün dastanın tədqiqatata cəlb olunmuş nəşrlərindən 837 onomavahid seçilib qruplaşdırılmışdır. Onimlərin növlərinə görə sxematik təsviri verilmiş, onların statistik təhlili 6 cədvəldə öz əksini tapmışdır. Onomastik vahidlərin növlərə bölünməsi və hesablanması bu adların həm cəmiyyətdə nə dərəcədə fəal olduğunu, həm də orfoeziya ilə bağlı işlənmə variantlarını araşdırmağa yardım edir.

Cədvəl 1.

Antroponimlərin statistik təhlili

| ANTROPONIMLƏR | | | | | | | | | | | |
|---------------|---------|--------------|---------|----------|---------|-----------|---------|------|----------|------|---------|
| Əsl adlar | | | | titullar | | epitetlər | | | ləqəblər | | |
| kişi adları | | qadın adları | | əsas | variant | əsas | variant | əsas | variant | əsas | variant |
| əsas | variant | əsas | variant | | | | | | | | |
| 183 | 72 | 67 | 17 | 26 | 19 | 17 | 4 | 75 | 18 | | |

Cədvəl 2.
Etnonimlərin statistik təhlili


| ETNONIMLƏR | |
|------------|---------|
| Əsas | variant |
| 11 | 1 |

Toponimlərin statistik təhlili

Cədvəl 3.

| TOPOONIMLƏR | | | | | | oroniimlər | speleoniim | Dromoniimlər |
|-------------|-------------|------------|---------------|---------------|---------|------------|------------|--------------|
| Oykonimlər | | | | Urbanoniimlər | | | | |
| xeronimlər | astionimlər | Komonimlər | Urbanoniimlər | əsas | variant | əsas | variant | əsas |
| əsas | variant | əsas | variant | əsas | variant | əsas | variant | əsas |
| 26 | 11 | 67 | 46 | 30 | 12 | 22 | 1 | 38 |
| | | | | | | | 4 | 1 |
| | | | | | | | - | 6 |
| | | | | | | | | - |

"Koroglu" dastanında kironomistik vahidlerin nüvariinin sistematisk təsviri



Cədvəl 4.

Hidronimlərin statistik təhlili

| H İ D R O N İ M L Ö R | | | |
|-----------------------|---------|--------------|---------|
| limnonimlər | | potamonimlər | |
| əsas | variant | əsas | variant |
| 2 | - | 14 | 3 |

Cədvəl 5.

Zoonimlərin statistik təhlili

| Z O O N İ M L Ö R | | | | | |
|-------------------|---------|------|---------|-------------|---------|
| atlar | | quş | | məcazi mənə | |
| əsas | variant | əsas | variant | əsas | variant |
| 22 | 7 | 1 | - | 2 | - |

Cədvəl 6.

Ktematonimlərin statistik təhlili

| K T E M A T O N İ M L Ö R | | | |
|---------------------------|---------|---------------|---------|
| xrematonimlər | | ideonimlər | |
| əsas | variant | aşıq havaları | |
| | | əsas | variant |
| 2 | 2 | 8 | - |

Tədqiqə cəlb olunmuş onomaleksika quruluşuna və monasma, malik olduğu modelə görə açıqlanmışdır. İrolı sürülən müddəaları əsaslandırmaq üçün on qədim və müasir dil faktları nəinki türkmən dili ilə müqayisə edilmiş, digor dillərlə onların oxşar və fərqli cəhətləri göstərilmiş, hətta coğrafi, tarixi mənbələrə və bəzən də əsərlərə yazıldığı dildə istinad olunmuşdur. Tədqiqat prosesində Bağdad, İstanbul, Kağızman, «Qırıkkılıç zindanı»nda kılıd və s. toponimlər, Dona, Qoşabulaq, Qiblo bulağı və s. hidronimlər, «İldırım», «Şimşək», «Boğanaq», «Bozduman», «Somondor» və s. zoonimlər coğrafi, tarixi və dilçilik baxımından əlavə materiallara əsasən yenidən açıqlanmışdır.

Dissertasiyanın birinci fəsli ««Koroğlu» dastanında antroponimlərin leksik-grammatik təhlili» adlanır. Azərbaycan dilinin leksikasına daxil olan onomastik vahidlərin böyük bir qolunu əhatə edən antroponimlər öz rəngarəng mənə çaları, yaranma yolları, işlənmə möqamı və dil mənşəsiyyətinə görə dilimizin lügət tərkibində xüsusi qat təşkil edir. Antroponimika insanın adını – şəxs adını, atanın adını,

soy adını, titulu, təxəllüsü, ləqəbi öyrənir. Xalqın yaratdığı adlar onun tarixi boyunca təkcə «şifahi yaddaş»la deyil, həm də «mədəni yaddaş»la, yəni adların zirehli qoruyucusu olan şifahi xalq ədəbiyyatı ilə nəsildən nəslən ötürülür. Bu baxımdan, Azərbaycan xalq dastanları bütövlükdə bu adların ensiklopedik toplusudur. Bu dastanlarda həm adlar, həm də onların yaranması qeyd olunmuşdur. Araşdırmağa cəlb olunan «Koroğlu» dastanı bu baxımdan maraqlı, zəngin antropoñimik mənbədir, çünki tədqiqat materialı kimi seçilmiş onomavahidlərin, təxminən 54 faizini təşkil edən antropoñimlərin hər birinin əməlegəlmə yolu fərdi və təkrarlanmazdır.

«Koroğlu» dastanının tədqiq olunan variantlarından seçilmiş antropoñimlərin dil mənşəbiyyəti rəngarəngdir.

Azərbaycan xalqının etnogenezinin inkişafına birbaşa və ya bilavasitə təsir etmiş digər xalqlar onun dilinə də nüfuz etmişdir. Qeyd etməliyik ki, türk, Azərbaycan mənşəli antropoñimlər dastanda üstünlük təşkil edir. Məs.: Bah, Böyükkişi, Tellixanım, xatın, Bəlli Əhməd, Kaloğlan, Qorxuqanmaz və s. Gülbəngi, Rüstəm, Rüstəm-Zal, key, xoca, mirzə - fars, Mənsur, Zərqələm, voliohd, Dürre - orəb, Aysoltan - türk və orəb, Gülnozər, Gülsənəm, Məhbub - fars və orəb, Mahmud - fars və türk mənşəli antropoñimləridir. Ə.Abdullayev Sona, xan, xatın adlarını Azərbaycan-monqol paraleli kimi qeyd etmişdir.

Azərbaycan dilinin leksikasında milli antropoñimlərlə yanaşı, fars, orəb, monqol mənşəli adların da işlənməsi Azərbaycan dövlətinin tez-tez qonşu ölkələrin basqınlarına məruz qalması, şərqdən qorbo, qorbdən şərqə, cənubdan şimala hərəkət edən etnos və tayfaların yolu üstündə olması ilə izah olunur. Azərbaycan dilinin lüğötinə daxil olan hər bir ad «milli süzgəc»dən keçəndən sonra özünükü ləşdirilmiş və bu dildə «yaşamaq hüququ» qazanmışdır.

«Koroğlu» dastanında etnoantropoñimlər də öz əksini tapmışdır. Məsələn: Hürü, Mehri və s.

Tədqiqə cəlb olunan antropoñimlərin fonetik xüsusiyyətləri də maraqlı doğurur. Türk dillərinin oğuz qrupuna aid olan Azərbaycan, türkmən, türk dillərinin qanuna uyğunluqlarına əsasən açıqlanan onimlərdə oğuz elementləri ilə yanaşı qıpçaq xüsusiyyətləri də nəzəro çarpir. Məs.: t və d samiti Azərbaycan və türkmən dillərində çox işlənən səsdir: Mahmud//Mahmut, Rüstem//Rüstəm; e saiti türkmən dilində üstünlük təşkil edir: Ayçemen, Xekim, Kerem, Dilbercəmal və s; a>o, o>u əsasən qıpçaq dillərinə xas xüsusiyyətdir: Eyvaz>Eyvoz, boy>buyluk>böyük (Böyükkişi).

Dissertasiyada Bah, Beyrək, Böyükkişi, Bürcü Sultan, Dərvish, Eyvaz, Gülbəngi, Qənbər, Mahmud, Mənsur, Mirzə, Rüstəm (kişi adları); Ayçemen, Aysoltan, Dona, Durrə, Gülnazar, Hürü, Mehri, Məhbub, Nigar, Sona, Telli, Zərqələm (qadın adları); xan, xaqqan, xanım, xatın,

xoca, key, vəliəhd (titullar); Koroğlu, Kürdoğlu, Guppul Veli, Bolli Əhməd, Dəli, Kaloğlan, Qorxuqanmaz, Mazarat, Tüpdağıdan, Yerindənqalxmaz, Usta Fətəli, Toxmaqvuran, Zincir Həmid, Dəmirçioğlu, Giziyoğlu Mustafa boy, Güyüm-çuoğlu (ləqəblər) araşdırılmışdır.

Dissertasiyanın bu fəslində araşdırılan antroponimlər aşağıdakı kimi təsnifləşdirilmişdir: 1) şəxs adları; a) kişi adları, b) qadın adları; 2) titullar; 3) ləqəblər; a) zahiri əlamətə görə verilmiş ləqəb, b) xasiyyətə görə verilmiş ləqəblər, c) sənotə, peşəyo, bacarığa və möşguliyyotə görə verilmiş ləqəblər, ç) valideynin xarici görünüşünə görə verilmiş ləqəb, d) valideynin peşəsi, sənoti və vəzifəsinə görə verilmiş ləqəblər, e) zoonim mənşəli ləqəb, ə) şəxs adının əvəzləyicisi kimi işlənmiş ləqəblər.

Şəxs adları. Kişi adları

Böyükkişi. Araşdırımıaya əsasən, demək olar ki, bu onim üç komponentdən ibarətdir: boy/böy+lük/ük+kişi. Mirzə Kazımboyn fikrine, rus dilində буйдань - «hündür yer» türk dilində çıxışlıq halında olan buydan (boydan); rus dilində буйный - «six və hündür yetişmiş» (taxıl) tatar dilində buylıq «yetişmiş yaxşı məhsub» - buy - boy və -lıq əlamət bildirən şəkilçi; rus dilində буяты - «böyümək» türk və tatar dillərində buyumaq - böyük olmaq, böyümək anlamlı feli ilə həqiqətən uyğun golir¹. O>u keçidinin qıpçaq və oğuz dillərində, xüsusi tatar və başqırd dillərində daha fəal işlənməsini və müvafiq olaraq, saitlərin u-ı, ö-ü izlənməsi faktını (buylık)² da nozorə alaraq, demək olar ki, (boy>buylık)> böyük türk dillərinin fonetik xüsusiyyətlərini nümayiş etdirən sözlərdən biridir. Boy həmçinin qodim türk dillərində «tayfa, nəsil, insanların bir yerə topluşması» deməkdir. -ük, bize, -lıq sözdüzəldici şəkilçinin ixtisar şöklidir. Yazılı mənbələrə əsasən, demək olar ki, bu onimin üçüncü komponenti - kişi - zəngin məna çalarına malikdir: insan, insanpərvər; arvadın ori; tarixi: orın arvadı; məc. mərd, namuslu, qeyrətli; hər kəs, şəxs; hörmət əlaməti olaraq yaşılı kişilərin adlarına olavo olunur. Türk mənşəli Böyükkişi onimi «böyük hörmət sahibi, tanmış adam, hörmətə layiq insan» monasını bildirir.

Dəriş. Araşdırımlara görə, aysorların (assurlar) Baz/Bəz qəbiləsi kürdlərin labüb basqınlardan qorunmaq üçün Atur şəhərindən qaçıb Artum oyalotinin Şivaxale kəndində məskunlaşır. Onlar homiso Evnən adlı ağsaqqalı hörmətlə yad edirdilər. Evnandan sonra Daryavuşun, qısaca Dərişin adı cətiramlı çökilir. Dəriş Mosul yaxınlığında yaşayan

¹ Мирза А.К. Казембек. Объяснение русских слов, сходных со словами восточных языков, Изв.имп.АН по отд.русс.языка и словесности, т.1, С.-Петербург, 1852, с. 34-37.

² Yusifov M.İ. Oğuz qrupu türk dillərinin müquyisoli fonetikası, Bakı, Elm, 1984, s.21,67,70.

Muzul kurd tayfasına qarşı mübarizəyə başçılıq etmişdir¹. Zaman keçdikən «dini qəsidiələr oxumaqla pul yiğib gənənə keçirən, türk-dünya, zahid, yoxsub» və s. anlama malik olan dərvish, bizcə, qədim tarixə malik antroponimdir.

Qənbər. Tədqiqətçilər Qənbər antroponimi qədim tarixə malik türk etnoslarının fonetik dəyişikliyə uğramış adının və Qam teoniminin yadigarı, həmçinin «əmliqoddəs, kahin, ulu» mənəni söz kimi qeyd etməliyik.

Mahmud. Tədqiqatçılar Mahmud sözünün bir neçə monasını qeyd etmişlər: 1) peyğəmbərimizin adlarından biri; 2) İbrehenin Kəbəni yuxmaq üçün getirdiyi filin adı; 3) ülhəsal – yaxşı oxlaq sahibi². Bizcə, fars mənşəli mah (ay), mu (tük, saç, tel) və qədim türk mənşəli -t cəm şəkilçisindən oməlo golən Mahmud kişi şəxs adının «bəyaz saçlı, nuranı» mənası vardır. XVI-XVIII əsrlərdə Van gölünün şərqində yaşmış və sonralar digər tayfalarla qaynayıb-qarışmış Mahmudlu (Mahmudi) tayfasının adını da göstərə bilərik.

Mənsur. Bizcə, bu ad orob mənşəli mürəkkəb kişi şəxs adıdır: mən+sur. Mən - qadağanetmə, qabağın saxlama; sur – şəhər divarı, qala divarı; mənsur iso «qələbə çalılmış, üstün golmuş» deməkdir. Dastanda Mənsur/Mansır kimi verilən bu şəxs adında, xüsusiə Mansır variantında a-i ahəng sırası həm Oğuz, həm də qıpçaq tipli dialektlərdə müşahidə olunur. Tədqiq olunan eposda işlənmiş «mansıra» bu gün dialektdə yaşayan və «mühəsirə» mənəni bir söz kimi, Monsur onomavahidinin apelyatividir. Mənsur bitişik yazılan, ərəb mənşəli kişi şəxs adı olub «qalib, səbəri, dözümlü, mübariz» anlamlı antroponimdir.

Qadın adları

Hürü. Ərəb dilində azad, azadə mənəni hür; dini əfsanələrə görə connot əhlino və edilən gözəl qızlar; ümumiyyətlə gözəl qız anlamlı hür(i) qeyd olunmuşdur. Bizcə, Azərbaycan xalqının etnogenezinin inkişafında rolü olan, ~c.e.6-5 əsrlərdə Manna yaxınlığında Urmiya gölünün qərbində mo-skunlaşmış, zəngin fleksiya, inkişaf etmiş hallanma, erqativ quruluşlu dili olan Hürti xalqının adı qadın adı kimi milli leksikaya daxil olm usdudur.

Mehri. Mehr fars dilində günəş, gün, sevgili, məhəbbət mənasını bildirir. Tədqiqətçilər Mehranlıların (510-toqr.705) Albaniya (Qafqaz) hökmədarlarının sülaləsi və bu sülalənin banisinin Mehran olduğunu qeyd edə b ilorik. Ermənistən orazisində Mehri-Qacaran avtomobil magistralı, Mehri dağ silsiləsi, Mehri çayı, Mehri şəhər tipli

¹ Лалаш Е.А. Айсоры Ванеского вилайета. Тифлис, К.П.Козловский, 1914, с. 21.

² Osmanlıca-türkçe ansiklopedik böyük lüğat, tert., Abdullah Yegin ve b., İstanbul, 1986, s. 578-579.

məşguliyyəti dastanda qeyd olunmadığından, Mustafa bəyin Giziroğlu ləqəbini məhz atasının peşəsinə, vəzifəsinə görə daşıdığını qeyd etmək kifayətlənirik.

5. Zoonim mənşəli ləqəb

Əvvələdə verilən Kaloqlan ləqəbini zoonim ləqəblərə də aid etmək olar.

6. Şəxs adının əvəzləyicisi kimi işlənmiş ləqəhlər

Tədqiqat obyekti olan «Koroğlu» dastanında ləqəbləri göstərilən qəhrəmanlar müxtəlif vaxtlarda hünər göstərmış və fərdi xüsusiyyətlərinə görə «ləqəb»lərlə təltif olunmuşlar. Homin ləqəblər onların əsl adının əvvəline əlavə edilmişdir. Tədricən əsl adlar unudulmuş, homin şəxslər cəmiyyətdə adlandırıldıqları ləqəblərlə tanınmışlar. Araşdırmağa cəlb olunan ləqəblərdən Dilbilməz, Halaypozan, Koroğlu, Qorxuqanmaz, Allahdan-qorxmaz, Tanrıqulu, Tanrıtanımaz və b. əsl adsız işlənən ləqəblərdir.

Dissertasiyanın ikinci fəsli ««Koroğlu» dastanında toponimlərin tarixi-linqvistik təhlili» adlanır. Tədqiqat obyekti olan «Koroğlu» dastanı mövzusu, süjet xətti ilə əlaqədar toponimlərlə zongındır. Bu toponimlərdə təkcə Azərbaycanın deyil, Avropadan uzaq Çin dənizində qədər olan ərazinin, Afrikanın şimal və şərqi sərhədlərində yerləşən dövlətlərin yer, yurd, dağ, şəhər adları və s. öz oksini tapmışdır. Elmi işin bu fəsliндə toponimlər tarixi-linqvistik baxımdan maraqlı faktlarla açıqlanır, onlar təkzibedilməz tərzdə dilimizin, tariximizin qədimliyini, xalqımızın geniş, əhatəli dünya-görüşüno malik olmasını sübut edir. Onimlərdə türk dillerinin spesifik oğuz, qıpçaq elementlərinə təsadüf olunmuşdur. Bu da, onların daha qədim tarixi olduğunu oyani dəlildir. Məs: t>d (Bağtat>Bağdad, İstanbul>İsdanbul və s.), ə>a, i>i, t>s (Boyazid>Bayazid, İstanbul>İssimul), r>l (Arzılım) əvəzlənmələri oğuz; n>m (Çamlıbel); a>i (İssimul) isə qıpçaq dil elementləridir. A>i keçidi ilə Kağızman yeni şəklə düşməşdir: Kağızman.

Dissertasiyanın bu fəsliндə Firəng (xoronim), Bağdad, Bəyazid, İrəvan, Ərzincan, Ərzurum, İstanbul, Kağızman, Mədinə, Ordubad, Rum (asionimlər), Çənləbel, Qonaxkond (komonimlər), Qırıxlıd zindanı (urbanonim), dromonimlər araşdırılmışdır.

Tədqiqə cəlb olunmuş, daha əsaslı, maraqlı mənbələrlə açıqlanan toponimlər coğrafi anlama əsasən, növlərə ayrılmış və dissertasiyanın bu fəsliндə verilmişdir: 1) Oykonimlər: xoronim; 2) Astionimlər; 3) Komonimlər; 4) Urbanonim; 5) Dromonimlər.

1. Oykonimlər. Xoronim

Firəng. Bize, firəng Avropa mənşəli frank sözü ilə türk mənşəli ong//anq (anlam, anlayış, anma, fərz, toxmin) sözünün birləşməsindən əmələ gəlmış və Azərbaycan dilinin orfoqrafiya və orfoeziya qaydalarına tabe olaraq, lügət tərkibinə daxil edilmişdir. Bu söz

«Avropa» və «avropalı» mənali onlardır. Azərbaycan orazisində olan Firəng dəyirməni (Kəpoz), Firəng yol u (Şuşa) və s. toponimlər, yoxın ki, orta əsrlərin yadigarıdır.

2. Astionimlər

Bağdad. Mesopotamiyanın Bağdad şəhəri haqqında ilk məlumat Hamurabi (e.ə. 1792-1750) qanunlarında rast gəlinir. Tarixi yazılı mənbələrə əsasən, demək olar ki, Bağdad e.ə. II minillikdə qədim Mesopotamiyanın şəhərlərindən biri olmuşdur. Bağdad toponimi türk mənşəlidir; ba (fel: bağlamaq); ğ (bağ: üzümlük, toplu, qrup) və tat (şirni) komponentlərindən ibarətdir. Bağdad «üzüm tonuyını bağlamaq» mənali substrat toponimdir.

İstanbul. Araşdırma ya əsasən, demək olar ki, İstanbul//İstanbul quruluşca mürəkkəb komponentlidir: İst (Bosfor boğazının əski adı; isti), tam (divar, ev), bul (əsir almaq). Türk mənşəli bu onim «İst sahilindəki divarı (şəhəri) əsir almaq» və ya «isti (qızğın) döyüşlərlə divarı (şəhəri) əsir almaq» anlamında olan cümlə tipli toponimdir.

Ordubad. Ordubad toponimi, tarixi baxımdan, türk mənşəli, mürəkkəb söz olub, üç komponentdən ibarətdir: or [fel: kəsmək, biçmək (düşmən başını)], tüş [yixiltmaq (aşağı), yerdə sürtülmək], bad (palçıq divar və ya divarla əhatə olunmuş yer). Deməli, düşmənə qarşı mübarizə aparmaq üçün xan, xacan, rəhbər etrafında döyüşə bilən insanların toplandığı yerin ordubad adlandırılmasını ehtimal etmək olar.

3. Komonimlər

Çənlibel. Fikrimizcə, tarixən türk mənşəli üç sözün — çən//çan (isim), tala//dala (fel), bel//bil (isim) — birləşməsindən «qaçaq moskonu» anlamında substrat toponim — Çənlibel//Çandibil — əmələ gəlmışdır.

Qonaxkənd. Bu onomavahid tarixən insana aid olan, lakin zaman keçdikcə aidolma funksiyasını dəyişərək, quşların hərəkətini bildirən məna kəsb etmiş və öz ilk anlamından uzaqlaşmış qonmaq feli ilə kənd (qədim Ön Asiya dillerində xalqın köçəri həyat tərzindən oturaq həyat tərzinə keçməsi hadisəsinə «ken» deyilir. Kənd bu sözün derivatıdır) formantının birləşməsindən əmələ gəlmişdir. Türk mənşəli bu toponim, «qonaqsevər, qonaqcıl el» anlamındadır.

4. Urbanonim

Qırxkilid zindanı. Bize, bu onim türk mənşəli qırx (say; etnonim) və ili [isim: tarixən ovv olınə k, sonu na d samitləri əlavə olunub, yeni şəkli dəşmiş, lakin mənasını qoruyub saxlamışdır: ili>kilid (qapını bağlamaq üçün arxasına keçirilən üzün dəmir və ya ağac parçası)] sözlərindən əmələ gəlmiş və «qırx açarlı», «calınmaz, möhkəm, mühafizə olunan» zindan mənasındadır.

5. Dromonimlər

Karvan yolları, xüsusi ilə tranzit-ticarət yolu olan Böyük İpək Yolu nəinki tarixi sonolordə, habelə xalq yaradıcılığında, xüsusi ilə «Koroğlu»

dastanında öz öksini tapmışdır. Tədqiqata əsasən, İstanbul, Bağdad, Quba, Əcəm və başqa yerlərdən gələn və bu istiqamətlərdə horokot edən karvanların məhz dövlətimizin ərazisindən keçməsini ehtimal etmək olar. Bu da, tarixi «Böyük İpok Yolu»nın Azərbaycan ərazisindən keçdiyini bir daha təsdiqləyir. Bizcə, Çənlibelin Qafqazın cənub torofində yerləşməsi ehtimalı dastanın süjet xətti ilə izah olunur. «Koroğlu» dastanında karvan yolları haqqında, qismən də olsa, dəqiq məlumatın olmasını xalqın öz tarixini «mədəni yaddaş»da qoruyub saxlaması ilə izah etmək olar. Bozırgan bulağı, Bozırgan yol (Kəlbəcor), Bozırgan dağı (Şamxor, Cəbrayıł), Bəzir-gan aşırımı (Şuşa) və s. adlar Azərbaycanın tranzit-ticarət yolu üstündə yerləşməsinə oyani dolıldır.

Dissertasiyanın üçüncü fəsli ««Koroğlu» dastanında hidronimlər və zoonimlər. Onların yaranma yolları» adlanır. Bu fəsil 2 hissədən ibarətdir: 1) Hidronimlər; 2) Zoonimlər.

Birinci hissədə hidronimlərin limnonim və potamonim növüne daxil olan onimlər tədqiqə cəlb olunmuşdur. Bunlardan Qızdar bulağı, Qoşa-bulaq, Tona çayı türk mənşəli, Qiblə bulağı, Zümrüd bulağı, Vəlvələ çayı isə orəb mənşəli hidronimlərdir. Bu adlar hidroterminlərsiz, müasir Azərbaycan dilini baxımından, quruluşca sadə və düzəltmədir. Məsələn: Şor derya, Tona/Tora//Dona çayı, Qızdar bulağı, Zümrüd bulaq, Qoşa-bulaq və s. sadə, Qazlı göl düzəltmə addır. Lakin tarixi-linqvistik cəhətdən Qoşa-bulaq düzəltmə adlara aiddir. «Dilimizdə xüsusi hidroformantın olmaması»¹ bizi haqq vermir ki, hidronimləri hidroterminlərlə birlikdə ancaq quruluşca mürəkkəb olması fikrini irəli sürək. Bizcə, mürəkkəb quruluşlu hidronimlərin xüsusiilmiş tərəflərinin leksik, qrammatik və semantik cəhətdən araşdırılması ilə mənası donmuş və ya ilkin mənasına görə yox, şəkilçiyyə görə ikinci mənası əsas götürülən sözlərə də aydınlaşdırılmalıdır. Məsələn: fel+şək+is>qoş+a+bulaq>Qoşa-bulaq strukturlu hidronim. Qoşmaq feli zəngin mənə çalarına malik olsa da, - a sözdüzəldici şəkilçisi ilə həm yeni mənaya - cüt, iki dənə, bir cüt - malik olmuş, həm də cümlədə müxtolif nitq hissələrinin funksiyasının ifadəçisiniən çevrilmişdir.

Üçüncü fəsildə Qızdar bulağı, Qiblə bulağı, Qoşa-bulaq, Zümrüd bulağı, Tona/Tora/Dona çayı, Vəlvələ çayı (hidronimlər), Ağ at, Ak quş, Alapaşa, Dürat, Qırat, Ağcaquzu, Ərəbat, Çiçək, Qızılıgül, Boğanaq, Bozduman, İldırım, Şimşək, Soməndor (zoonimlər) onimləri haqqında açıqlama verilmişdir.

Tədqiqə cəlb olunmuş hidronimlər mona növlərinə görə beş qrupa bölünmüştür.

**1. İnsanın şəhər-ruhiyyəsinə görə adlanmış su obyekti
Qızdar bulağı.** Bu hidronimin birinci komponenti – qızdar – isimlə

¹ Qurbanov A.M. Azərbaycan dilinin onomalogiyası, Bakı, Maarif, 1988, s.390.

(qız) assimilyasiyaya uğramış türk mənşəli cəmlik şəkilçisinin (lar>dar) birloşməsindən əməlo gölmüşdür. Bu dəyişmə, əsasən damışq dili üçün xarakterikdir. Qızdar bulağı hidronimi türk mənşəlidir, adından göründüyü kimi «qızlar bulağı» anlamındadır.

2. İnsanın dini etiqadına görə adlanmış su obyekti

Qiblə bulağı. Bu hidronimin birinci komponenti – qiblə – dastanın tədqiq olunan digər variantlarında kibla, qıvla kimi də verilmişdir. Qıvla Azərbaycan dilinin qərb qrupu dialekt variantının, kibla isə türkmən dilinin qanuna uyğunluğunu əks etdirir. Ərəb mənşəli qiblə sözü bu dastanda hidronimin birinci torofisi olub, «müqəddəs» anlamındadır.

3. Say bildirən su obyekti

Qoşabulaq. Bu onının birinci komponenti – qoşa – düzəltmə söz olub, iki hissədən - zəngin məna çalarına malik olan qoşmaq feli və -a sözdüzəldici şəkilçidən ibarətdir. Araşdırmaya əsasən, demək olar ki, Qoşabulaq hidronimi türk mənşəli olub, «cüt bulaq» anlamındadır.

Qeyd etmək lazımdır ki, Əştərək rayonunda Qoş, İrəvan quberniyasının Eçmiadzin qozasında Qoşabulaq adlı kəndlər olmuşdur. Eyni adlı kənd və dağ Azerbaycanın Gədəbəy rayonunda yerləşir.

4. Rəng bildirən su obyekti

Zümrud bulağı. Xalq heç nəyə elə - belə, gəydəndüşmə ad vermir. Ehtimal etmək olar ki, ya bulağın qaynayıb çıxdığı yer o qədər six yaşılığa qərq olub ki, bu yaşılıq suda əks olunur, ya da hər hansı bir yaşıl mineralın təsirindən suyun rəngi yaşla çalır.

5. Suyun axınının xüsusiyyətinə görə adlandırılmış su obyekti

Tona//Tora//Dona çayı. «Koroğlu» dastanının müxtəlif nəşrlərindən verilən nümunələrə əsasən, ehtimal etmək olar ki, eposun yarandığı vaxtda Toqat qalasının – Türkiyənin şimalında indiki Eşil-İrinak çayı vadisində yerləşən Toqat şəhərinin yanından axan çayın adı Tona/Tora/Dona olmuşdur. Bundan başqa, dastanda bu çayın sürətli və dorin olması da, bir obrəz kimi açıqlanır. Don, Dnepr, Dnestr çaylarının adları skif dilində olaraq «danus» (sonralar «dan») çay anamlı sözün çalarlarıdır və bu söz İrani dillərində, «Avesta»da və müasir osetin dilində də «don» - «çay», «su» monasındadır. Araşdırmaya əsasən, «dərin, cəld, sürətli, sərt» mənalı ton, tond, terən qədim türk sözlərinin çaları olan Tona/Tora/Dona çayı «sürotlu axan dorin çay» anamlı türk mənşəli hidronimdir.

Foslin ikinci hissəsin də əsasən at adları və mifoloji varlıq Səməndor quşu haqqında araşdırmaclar verilmişdir. Tədqiqata cəlb olunmuş zoonimlərin bir qrupunun daha maraqlı dil faktlarına malik olması nəzərə alınaraq, onlar a şagıdakı kimi təsnif edilmişdir: 1) zahiri əlamət anamlı zoonimlər; 2) tayfa, xalq, cins anamlı zoonimlər; 3) bitki anamlı zoonimlər; 4) təbiət hadisələri anamlı zoonimlər; 5) əfsanə, mif anamlı zoonim.

3. İstanbul toponimi. Bakı Universitetinin xəbərləri, hum.elm.ser., № 3, B., 2000, s.16-20.
4. «Koroğlu» dastanında «Qırıklıd zindanı» toponimi. Bakı Universitetinin xəbərləri, hum.elm.ser., № 3, 2002, B., s.13-15.
5. «Koroğlu» dastanında zoonimlər. Aspirantların və gənc tədqiqatçıların IX Respublika elmi konfransının materialları: 25 aprel 2003-cü il, B., 2003, s. 111-112.
6. «Koroğlu» dastanında hidronim və zoonimlərin tarixi-linqvistik tədqiqi. Dilçilik məsələləri, № 2(3), B., 2005, s.134-143.



С.С.Агабейли
ОНОМАСТИКА ЭПОСА «КЕРОГЛЫ»
РЕЗЮМЕ

Настоящая диссертация посвящена историко-лингвистическому анализу ономасий эпоса «Кероглы». С этой целью из азербайджанской, туркменской и, частично, турецкого вариантов из эпоса был собран фактический материал – 837 ономалексики, которые сгруппированы по значению и которые отражаются в работе по составленной схеме и 6-ти таблицах. Для изучения данного вопроса к исследованию привлекались научно-теоретические труды на азербайджанском, русском, персидском и тюркских языках ученых – историков, географов и лингвистов.

Диссертация состоит из «Введения», трех глав, «Заключения», списка использованной литературы и списка ономасий эпоса «Кероглы».

В «Введении» обосновывается выбор темы, ее актуальность, научная новизна, теоретическая и практическая значимость, обозначается цель диссертации и определяются задачи, уточняется объект исследования, даются сведения об апробации и структуре работы, кратко говорится об истории азербайджанской фольклорной ономастики со второй половины XX века по сей день.

В первой главе диссертации на основе лексико-грамматического анализа рассматриваются антропонимы эпоса (личные имена: мужские и женские; титулы, прозвища).

Вторая глава посвящена историко-лингвистическому анализу топонимов, отраженных в эпосе (топонимы: хоронимы, астионимы, комонимы, урбанонимы; дромонимы).

Третья глава работы освещает гидронимы (потамонимы), зоонимы и их образование. В исследовании определялись пути образования (лексические, морфологические, синтаксические), структура (простые, производные, сложные), языковая принадлежность компонентов, этимологический анализ ономастической лексики данного эпоса, а также прослеживается динамика развития отдельных ономасий (например: Телли, Гамбар, хатын /антропонимы/, Багдад, Истанбул, Кабызман, Ордубад /топонимы/, Илдырым, Шимшок /зоонимы/ и т.п.).

При исследовании ономасий раскрылись огузские и кыпчакские особенности тюркских языков. По сюжету и теме эпоса выяснилось, что исторический Великий Шелковый Путь, который восстанавливается сегодня под названием транзитно-торговой дорогой ТРАСЕКА, нашла свое отражение в дромонимах.

В «Заключении» обобщаются результаты исследования.

S.S.Aghabayli
ONOMASTICS OF THE EPOS "KOROGLU"
SUMMARY

This dissertation is dedicated to the historico-linguistic analysis of the onyms in the epos "Koroglu". With that end in view, from the Azerbaijan, Turkmen and partially Turkish versions of the epos, factual material – 837 onomalexics – have been collected. The material has been grouped according to their meaning and given in 6 tables. Scientific-theoretical works of the scholars, historians, geographers and linguists in the Azerbaijani, Russian, Persian and turkic languages are involved to studying of the mentioned problem.

The dissertation consists of an introduction, three chapters, conclusion, lists of the used literature and onyms of the epos "Koroglu".

In the introduction, the actuality, aims and tasks, novelty, theoretical and practical importance of the research are mentioned.

The First Chapter deals with the lexico-grammatical analysis of the anthroponyms of the epos (personal names, titles, nicknames).

The Second Chapter is dedicated to the historico-linguistic analysis of the toponyms registered in the epos (toponyms: khoronyms, astionyms, kosmonyms, urbanonyms, dromonyms).

The Third Chapter deals with the hydronyms, zoonyms and their formation.

In the research, the author defines the ways of formation (i.e.lexical, morphological, syntactical), the structure, the language origin of the components of the onyms registered in the epos, as well as traces the dinamics of the development of separate onyms (e.g.Telli, Gambar, khatun; Baghdad, Istanbul, Kagizman, Ordubad; Ildirim, Shimshak, etc.).

In accordance of the plot and theme, it is revealed that the historical Great Silk Road, which is being reconstructed in our days under the name TRASEKA has found its reflection in the dromonyms.

In the Conclusion, the author summarizes the main results of the research.

**МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ
БАКИНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ**

На правах рукописи

АГАБЕЙЛИ СЕВИЛЬ СУЛТАН КЫЗЫ

ОНОМАСТИКА ЭПОСА «КЕРОГЛЫ»

10.02.01 – Азербайджанский язык

АВТОРЕФЕРАТ

**диссертации на соискание ученой степени
кандидата филологических наук**

БАКУ – 2006